

**1. Premet.** Öten il olduğu kimi, 2019- un da odabı tonjı monzorosuna yeno Elçin- iñi "Masuliyetinizi" için jannı boy- nuna atrıq? Tonqidimiz wə obodi prosesi- miz atrıfazdır bir neçə söz" maqolalar sira- si ("525-ci qozet" / "Ədəbiyyat qozeti", 2, 8, 16 mart 2019) va cini adlı kitabından (Bakı, "Təhsil", 2019) başlaşmaq gorok. Başlıca ona görkə ki, maqolalar de, kitab- formatında nəşri da 2019-un tonqid fakturdu- və hem də çəqadər ədəbiyyatı, tonqid wə obodi prosesi bütünlükde hədoflaşın, predmetləşdirən, abata etməyə çalışın, haqqında söz deyən, fikir yürüdən yeganə tonqid hadisəsidir.

Bir da bolke bura artırmaq olar Elnara Akimovnan tonqid möqaləyəndən ibarət qıxəmeli "Düñicezə malzam - edbi tonqid diskurs kim" toplusunu (Bakı, "Elm və tehsil", 2019) və yeno də onun moderatorluq ilə orxeşa galen sanbalı "Müstəqilliyət" adıbyatı münzakəti diskursunda. "Ədəbiyyat qəzeti"nin müzakəra saatı" kitabın (Bakı, "Elm və tehsil", 2019). Hər iki kitab müsafət qədər yaxşı rüyalar da doğurmuşdur...


**2. Konflikt.** Tənqid - polemika, müzakirə, müzakirələrdə hasil olun həqiqətlər deməkdir. Elçinin "tənqidimiz" və edəbi prosesimiz atrafında" möqaləvləri və eyni adlı tənqid kitabla da elə buna çağırıd. Odur ki, ılım ortasında "janrin müsəllyatı və tənqidçilər" arasında çəkilmədən polemika giriş, "2018-ci il: adəbi tənqid rifleksləri" adlı məqaləmdə ("Ədəbiyyat qəzeti", 29 iyul 2019) sən faktlar, dellilər, mülahizələrə töhfət etməyə çalışdır: bəs biza adəbi tənqid var, həla bəlkə adəbi prosesimizin güclü faktorudur. Ustəlik mənənə tənqid atrafında polemikanın, narahatlığın, "sikayət" in olması (o cümlədən Elçinin kitabında) janrin hərkətəna dəlalet edir....

Yox, eğer yoxdursa, ədəbi tanqış yox, çağdaş adəbiyyatımız, ədəbi-böyük proses, romanlar, heykələr, seirler, yazarlar, şairlər arasında bir o qədər "şikayət", narahatlılıq yoxdur. Polemika, müzakirə, mübahisə azdır ki, bu da: çağdaş adəbiyyatımızda nəslər baş verdiyini görməyə, bilməyə ongul olur. Və bu yerde tanqıçı Elçinən narahatlığının ikinci tərəfində ("...və ədəbi prosesimiz" biz də səriklərlər...)...

**3. Polemika məqamı.** Polemika, müzakirə çox vacibdir. Tənqidçi Elnara Akimova "Düşünce zamanı - adab tənqid kürsükim" kitabında çağdaş adəbiyyatımızı analitikə və "müstəqillik dövri"nın qazandırığı təsribə işığında ("Nass diskurs kimi. Roman haqqında. Hekayə haqqında", "Poeziya diskurs kimi", "Poeziya - zamanın baxış kontekstində", "Düşünce zamanı", "Ödəbiyyat elmi kimi", "Mənviy diskurs", "Analiz yazıları: problemlər, mülahizələr", "Üsən adəbiyyatının dünəni və bugündüni") xeyli uğurla təqdim edir. Yazzfların miqyası, mənviət厚さ, problem cəxiliyi, çağdaş adəbiyyatın bələdiyyə və cəvikk şərh əsərləri da bir çox cəhətlər kitab haqqında rəylərde da (Azər Turan, Nizami Cəfərov, Məti Osmanoğlu) təsdirinə qazandır. Kitab diqqət cəkməkda nüfuzlulaşmışdır. Elnara

ro Akimovanın toniqdi diskursunda məhəjanıra xarşılıq şəkildö "şikayət" o dey var, müyyən möqamılarda: edəbi coroyalara, roman, poemə adlı toniqdizməsləq və s. at-rafında cəqadş adıntıqdizməsləq "şikayət" notları da cosarat edir. Vo təsədűf deyil ki, dərhal polemik şəkli, fikir yaramı, resen-zentlərlə mübahisələrdə odobriyatumuz həm-in nöqtələrdən da adıyn görünməyə başlayır. Təsiflətə getmədən kimi, mo-salon, roman polemikasında janrin müdülli-keçmiş, cəqadşla və stixiyalı sabah müdülli-

# Tənqid və ədəbi proses - 2019



Tehran ƏLİSANOĞLU

bahiselerinde nə müəllifin, nə də akademik Nizami Cafarovun deyil, mən daha çox tənqidçi Məti Osmanoğlunun mövqeyini bölüşürəm...

Təəssür ki, bizim adəbi prosesdə bu hallar epizodikdir; və ədəbiyyatımız polemik mənzərələrə açılmışdır. Kİ ümumən də "özündə-şey" qalib çəgənliyi açıla bilmir...

**4. Kontekstlilik**, öðði tonundan mazxus siyasi kaytolar yox, otan ilin qeydlarindan 2019-una da proses materiallarini qatibi, bilmə deñə tekrar edo bilərəm: istər tonçlıqdarlıq miz, istəsə digərlərinə də birkiyədən tənqid korpusunun günün adəbiyyat golüşmələrindən on intensiv istiradka bülünərlər. Amma çağdaş adəbiyyatımız müstəvisindən yox, daha çox onu övhətləyən kontekstlilik deðə, sənki çağdaş məstənlər, tektən qızıl ugrayışmaz, adəbi tənqid kontekstlər cızır adəbiyyatı da bu müstəvilərə davat edir.

Bu, ilk növbədə, adəbiyyat tarixçiliyin kontekstindədir. Son ilların on konseptual adəbiyyat tarixçiliyi işi, söksüz ki, akademik Həbibbəylinin "Azərbaycan adəbiyyatının dövrşəhərindən" monografiyasında (Bakı, "Elm" 2019). Bu, boyuk adəbiyyatçılışasına dair rövşən işi, adəbiyyatçılışasına dair maruzadə ətraflı deyirləndiriləcəkdir. Birçə məqamı vurğulamaşdır: bəcər körkülü konseptivlər realizu üvdür və onlar da sevdinçidir ki, bu esasda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Nizami Gəncəvi adıma Ədəbiyyat İnstitutunda artıq onçildik adəbiyyat tariximizi hazırlanır. Son sovet dövəminən başlayaraq bugino qədər də hələ başa çatmayıncı yeddiçildiliklilik "şikayati"ni isə gülmə ki, elo konseptivəsi sizliqda axtarmışdır...

Akademik İsa Habibibeylinin büyük adıbyatıştınsaşılıq işini burda ona görə burur turlatıldı, ki anenai tarixçilik konsepsiyasına bir hünor iştir, tonqıd indi daç çok alternativ tarixçilik modellərinə myself evdir bu heynədə orijinal baxış tarizi sorgilomuya çağırı. Tonqıd Cavanşy Yusifimini silənlər müsbətə reallaşdırıldıbir sira layihələrinin ("Formanın müraciəddəsindir"). "Ödəbiyat qızeti", 12, 19 yanvar 2019. "Ödəbiyatçı tonqıdaların vətənəsi" - "Mizir" konfekstinda - ÖQ, 2 mart 2019, "Mizir" Mətbəə.

## **(“şikayat” tezisləri)**

meqəmi" - ƏQ, 8 mart 2019; "Səslə mənə arasında usanın tareddüllerin tarixçisi" - ƏQ, 23 noyabr 2019 və s.) oradən görüşlərlə yanaşı Nəsimini həm də dünyevi sair kimin yaxın mesafələrdən öyrənen (Rəhim Əliyev) təcridi vəzifələr

meşam" -  $\mathbb{Q}$ , 8 mart 2019; "Soslo mənə arasında uzanan torrodduluların tarixi" -  $\mathbb{Q}$ , 23 noyabr 2019 v.s.), sira "Motin, işarə, mona" (Bakı, "Mütərcim", 2019) kitabının bu qəbuldan bilmək olar. Təngidçi Rüstəm Kamalın osasın Molla Ponahodan gümüşüüzənəcə adəbiyyatımızın arxetipik və semiotik gizlilərinə üzərindən gözmiş coşxayıq möqalələrini ("Şairin tətbiqi"- 14 dekabr, "Aman (XIX əsr Azərbaycan adəbiyyatında qadın ruhu)" -  $\mathbb{Q}$ , 20 aprel, "Tərəf paonları işində tövəb möqamı" -  $\mathbb{Q}$ , 21 sentyabr, "Cəll Məmmədquluzadə: "Əlyazma magiyası"-  $\mathbb{Q}$ , 21 dekabr, "Əbdürəhman bayin cannot sayəhati" -  $\mathbb{Q}$ , 16 fevral, "Dostlar, bədələri qaldırın, işək" -  $\mathbb{Q}$ , 2 fevral, "Papirousan yana-yana" -  $\mathbb{Q}$ , 16 mart, 2019 v.s.) bù stradan sıymadalar. 2019-ü il sonuna hazırladıqları, tezə lidi işq üzü görəs da, "T.Mustafayının Ədəbiyyat söhbəti" bù da sayına alternativ modelərləndir, 25-23 il avval qolma alınsa, da, monimca gündömlünimini saxlayır... görüşlərlə yanaş Nəsimini həm də dünyaya siyasi kimi yaxşı mosafələrdən öyrənen (Rohim Əliyev) təqiblərdir....

Klassikan günümüzdən necə oxumaqın nümunəsinə Mommed Cəfərin "Füzili düşün" esesindən yarın əsər sonra Kamal Abdulla "Füzili xatırlar"ı səslər ilə verdi və bu baxımdan, "Füzili xatırlar", şəksiz ki, ilin böyük təngid hadisəsidir. "Ədəbiyyat qəzeti"ndən səra paçaların dərindən sonra Kamal Abdulla əsəri "Monin Füzülm" adı ilə kitab formataında təqdim etdi (Bakı, "Mütərcim", 2019), on sözündən da vurğuladı ki, Məmməd Cəfər kontekstində Cahangir Cahangirovun "Füzili kantatası" və Səttar Bəhlulzadənin Füzili düşüncələri dən fən olaraq artırdı. Və ya rımn əsərdən da çox günümüzün bə üclü (söz-müsəjil-rasm) Füzili reallığında, gizlin qatlar sorrafa ("Gizli Dədo Qorqud" xatırlayaq) elə yerlərə nüfuz etdi, elə yerlərdən olmayı bacarıdı ki, Füzili görəldən enib idiyəcək kimse bù verlərdə olmamışdır.

"Füzuli məsəlesi"nda bu çox vacibdir və Kamal Abdulla bunu etdi...

mental eserləri özü göründü; kitabdan bir sırada adəbi-tarixi öcerklər (Ölibiy Hüseynzadə, Seyid Hüseyin, Abdulla Faruq, Qantomat haqqında öcerklər v.s.) artıq 2019-də "Ödəbiyyat qızeti" во "525-ci qazet" dədarc olunmuşdu ki, tarixçilik sırasından salyala bilər. Tonqıcı Vaqif Yusifli ötən yuzi ilə adəbiyyat portretlerini tödüm dədə "Köhnə kışlalar" silsiləsi (Süleyman Rüstəm, Osman Sarvelili, İlyas Əfəndiyev, Güllüseyn Hüseynoğlu, Fikrət Sadiq, Abşər Zamanov, Qorçular Pasayev həq.), buraya biriken portret-öcerklərə (Ara, Rəsul Rza haqqında yazılar) da bir "Yaşlıların səirələri" layihəsində (Serdar Əsəd, Rəfiq Zaka, Məmməd Aslan həq.) artırdı ki, xanıx keçmişin adəbiyyat taxixinin körpü salır. Tonqıcı Məti Osmanoğluñun 2019-cu ilde dördüncü olunmuş maqaleləri de ("Jannın yaddaşı, yoxsa zamanın çağrısı" - ƏQ, 2 fevral, "Kicik janrıñ bərabər şərgizötü".) ƏQ, 5 oktyabr, "Ödəbiyyatımızda Füzuli masası".) ƏQ 14, 21 dekabr 2019 və s.) asosan adəbiyyat tarixçiliyi somtindəndir, XIX əsrin ikinci yarısında - XX əsrin öncəsi adəbiyyat shəhərlərinin bir dəfə gündəmənə gətirmək, həm də faktoloji və filoloji yeni tarzlarla məlumatlı heqiqətləri yığınlaşdırır və dolğulandırılır.

2019-cu illi Azərbaycan Prezidentinin surancomu ilə hərəkəti "Nasimi il" kimin yadadır; ictimai-mənəvi, adəbi-mədəni dəyərlər, cümlədən elmi biliklərlər no qədər təcridimizi digər məzuloları saxlayıb, bərabər mon adəbi töbük möstvəsindən görünən Nasimi obrazına diqqət çəkirmək. Coxşaxlı ədəbiyyatşunaslıq kitablari ilə yanaşı, ədəbi mətbuatda Nasimi mövzusuna əsəsnə iftisamətindən, səairin dövrünə nüfuz edən, arxitektürulin təsəffüsələrinə, ədəbiyyatşunaslıq tədqiqatları (İsa Həbibibəyli, Firdiun Qurbansov, Feridə Əzizzadə, Mahirə Quliyeva, Kamran Əliyev, Möhsüm Naxışovalı, Sayman Arz u və yazarları) və bir dərugiň Nasimi monanalarından çıxış edən (Nivay Mehdi, Rahib Ulusel), hifzilər

Tarixçilik müstəvisi ilə yanaşı, adəbi təngidimizdən çağdaş prosesə təklif etdiyi dəha bir sır - dünyaya adəbiyyat kontekstidir. Bir sırdaş "Ödəbiyyat qızeti"nın bir prosesə layihələri maksusi dıqata qalır. Tonqıcı Cəvansıh Yusiflinin fransız, ingilis, türk poeziyasının analitik tödüm etmek cəhdilərinin; tonqıcı Mətanət Vahidiñin çağdaş dünya nəsriñ böyük bulaşdırmaq seyrlərinin, tonqıcı Ülvi Babasoyun antik mitologiyasının çağdaş adəbiyyatda bələdilərinə axtaraca nəticə meqəallorin misal gələbilər. Bir silsilə yazılarında Ülvi Babasoy orijinal istedad örnəyi, nakam gedisi də poeziyada iş qoymus Faig İsmayılov seirinə tamıtmac üçün az qala bütün dünyaya səirlərinə müqayisəyə çalışır, qiyas yaxşıdır, amma bu növ induktiv üsulla yanasdırmaq istəsək, belək birçərəcə cəmi səirlərinə dənələjəndən keçirəmək olar. Oksıra, Ülvinin Mübariz Öronin ifadə texnikası ilə xelyi rezonans doğurmus "Minotav" hekayesinə antik labirintində keçirməsinə uğurlu thəhlili nümunə demək olar... Bə hər müşayiətə həvəsindən bıra publisist-tonqıcı-müləhizə yaşalarında (Orxan Aras, Xurəman Hüseynzadə), eyni zamanda "dünya konteksti" atmosferini bıra səra-informativ-mərafətdərindən sıxayılı materialarda da (Öyyub Qayıvan "Ödəbiyyat səhərləri", Nəbi Mükafatçılarının tödümü; Eminqeyün, Mətləb Ağanın yazıları) görürük...

Ön nühayət, kontekst səhərbəndindən bıra vacib nüans. M.F.Axundzadə də çağdaş adəbiyyat sevdasında kontekstlərdən başlaşıdı: İrana nisbətdə Rusiya yolu ilə, oroban mənşəli Şərqi kontekstindən Qurb sivilizasiyasını doğurdu. Bırz bu yolu pilla-pillo, tədrislik gedirik; wə büküm kimi aydın deyil ki, Rusiyaya nisbətdə həmin "dünya sevdası" yalnız Türkçiyədən keçib gələ bilər. Bu - yuzildən oxşur ki, doğma türk kontekstidir; "Ödəbiyyat qızeti"nın bir yaşızaz Azor Turan arciel olaraq yaşalarında məhz kontekst bura edir.

habelə digər müəlliflərin də (Elxan Zal, Xanəmir Telmanoğlu və b.) bu qəbilden yazılarına yer verməklə qozetdə müstəvildir...

**5. Konfrans.** Çağdaş ədəbi prosesi dəyərləndirirkən, yənə də ötənləki qeydlərimə işnadla, Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun aparıcı mövqeyini ayrıca təsbit edir, mövcud konfrans formatına önmə verirəm. Çağdaş ədəbiyyatımız, ədəbi proses və tənqid bütövlükdə, bütün yönürləri, janrları, proses və tendensiyaları ilə belə də birca burda görünmək, təqdim olunmaq, prezentasiya imkanı qazanır. Hər dəfə məruzələrinin sayının artması, geniş ic-mallardan konkret problemlərə doğru ədəbiyyat mənzərələrinin daha da differanslaşması məqbuldur, proyektin müəllifi, akademik İsa Həbibbəylinin prosesdə hər dəfə "yeni dalğalar" ləpələndirmək niyyətlərindən gəlir. Hətta irəli gedib, növbəti konfrans üçün dəha bir məruzə mövzusu - kitab prosesinin tohililini də gündəmə gətirməyi təklif edərdim.

Bu bir şansdır; hər hansı janrin, ədəbi hadisə və tendensiyaların, baxış bucağının işığında çağdaş ədəbiyyatla ünsiyət və temas fürtədir. 2019-un tənqid ilində 2018-ci ilin ədəbi proses gəlismələrini ehtiva edən "Ədəbi proses - 2018" kitabına baxırıq; təssüs kι, 25 məqalə-məruzədən çox azında bu kontaktın baş tutduğunu görürük. Müəlliflər oksorən könar (hotta uzaq bir kunc) mövqeyi seçib, eləcə prosesə tamaşa etməyə, gördüklorını, görə bildiklorını təsvir etməyə üstünlük verirlər. Nəinki çağdaş ədəbiyyata, ədəbi prosesə müdaxila, bu və ya digər yönəndə onu sorğulamaqdən, mühakiməyə çəkməkdən səhbət gedir, cüzi mübahisə, müzakirə, polemikaya belə məqalə-məruzələrdə rast gelmirik. İstisnalar isə həmişə vardır; məsələn, Aynurə Mustafayevanın hər ilki teatr-monoloqları kimi, yaxud Maral Yaqubovanın çağdaş ədəbiyyatımızda nəşr texnologiyalarını izləməsi kimi...

Çağdaş ədəbiyyatımızda nələr baş verir, "nə, niyə, necə" baş verir? - ədəbi prosesin dəfələrlə qaldırığı, gündəmə getirdiyi həmin məqamı bu dəfə mən məhz Maral Yaqubovanın 2018-ci ilin (və ümumən çağdaş Azərbaycan) nəşrine ünvanladığı "Nəşr: nəzəriyyə və yaradıcılıq texnologiyaları" məqaləsindən alıb qabardıram. Onu da vurğulamaq gərəkir ki, məqalə-məruzə böyük zəhmətin, əsl tədqiqatçı məsuliyyətinin bəhrəsi olub, Maral Yaqubovanın doktorluq araşdırılmaları və çağdaş nəşr proseslərinin kəsişməsində xeyli mənzərələri üzə çıxarırlar. Matm-nəzəriyyəsi (və elə ümumən də nəzəriyyə) özüyündə çox gözəl, nəşr materiallarının hesabına bir daha da təsdiqini tapır; amma "şikayət" şəkərinə qayıdır bir daha da bilmək istəyirsin: çağdaş nəşrimizdə nələr və niyə baş verir? - prosesin suala cavabı yoxdur, "necə baş verir" məqamına isə genina-boluna məqalədə nəzəri təsvirlər cavabları verir...

**6. "Şikayət"** isə vardır. Çağdaş ədəbi prosesin içindən, gölməşə tələbatı və tendensiyalarından görünür, ara-sıra səslənir də. Yaxıcı Səfir Alişarlı (Nurəna Nurla müsahibəsindən): "Bəzən elə təsəssürat yaranır ki, sənki ədəbi proses bütün və canlı bir orqanızın olaraq heç kimi maraqlandırır. Sənki hər kəs öz kitablarını hayendantdır..." (ƏQ, 13 aprel 2019) Başqa bir yazar Qan Turalıya görə: "Oxucuların yazılıclar-dan daha hazırlıqlı olduğu bir ölkədə yaşayırıq. Yazıçılarımız zamanın tələblərini gəzardına vururlar. Sürotlu marginallarlar. Oxucudan qopular. Ancaq əz tavalarında, öz yağınlarda bisirlər. Buna görə oxucu yoxdur deyirlər. Amma, əslində, hər şey

çox sadədir. Yaxıcı yoxdur!" (ƏQ, 11 may 2019) Ardınca "Ədəbiyyat qozeti"nin, sohifələrində, çox yaxşı ki, ardıcıl meydən verdiyi gənc Eminquyey deyir: "Şeirin texnologiyani üstələməyi üçün onun verdiyi imkanları üstələməyi lazımdı. Texnologiya bize bir toxunuşla teatrı, musiqini, rəsmi olğatan edə bildiyi kimi, şeir də bizə bir oxunuşda bütün bunları vərə bilməlidir. O zaman itirilmiş oxucuları qazana bilərik..." (ƏQ, 25 may 2019). Handan-hansı "Oxucu, yoxsa yaxıcı qılığı?" yazısında (ƏQ, 28 sentyabr 2019) Emin Piri də təkrarlaması man bilir: "Azərbaycanda oxucu qılığı var deyimi tam yerinə düşmür. Kifayət qədər intellektual, şeirə, kitaba ac kütlə var..."

Ümumən, çağdaş ədəbiyyat ehtiraslarında, həmişə olduğu kimi, yənə də on çox gənc nəsl "şikayətçi" görürük. Fərid Hüseynin "şeir dərsleri", Qanturalının "modern nəşr" çağırışları, Nicat Həşimzadə, Eminquyey, Narqış, Tural Turanın "çağdaş oxu" təcrübə və tələbləri (...) ilin tənqid müstəvisinə yazıılır. Şikayətin varsa, hardasa cavab notları da olmalıdır; və görürük ki, ardınca həmincə imzaların adekvat, şeir, hekayə, esər yaradıcılığı da gəlir... "Məsuliyyətimizi nə üçün janrin boyununa atırıq?" kitabında tənqidçi Elçin çağdaş poeziya xıffatında hardasa kölgədə qalmış Əbülfət Mədətoğlu imzasını yenidən koşf edir; və məhə bundan sonra şairin adı, nəm-i-nışanı, kədəri və hünəri prosesdə dildən-dile düşdü. Xuraman Hüseynzadə bir məqaləsində "Bakı ədəbiyyatı"nı koşf edir: "Müasir Bakı ədəbiyyatından danışanda ilk yadımı düşənlər şair Rövşən Naziroğlu, Kənan Hacı, İlqar Fəhmi, Malik Atilay və Həmid Piriyev olur. Onların yaradıcılığı hər kələmisi, hər sözü ilə Bakını xatırladır. Nefi qoxulu, xəzri, gilavar ovqatlı, əncirli, üzümlü Bakını..." (ƏQ, 9 fevral 2019) və çağdaş ədəbiyyat adına hər birini izləməyə başlayır ("Həmid Piriyev - bakılı balası", "Külək yorulanda..." - ƏQ, 2 mart 2019 və s.) Izləməyinə deyir də; Həmid Piriyevin ardıcıl tərcümələrində belə, Kənan Hacının usanmaz yazı həvəsi, ehtiraslarında həm çağdaş ədəbiyyat axtarıcılığı ümddədir... Cavanşir Yusifli bir dəst yazılarında "Azərbaycan hekayəsi" adına: Azər Musaoglu, Nahid Hacıyev, Yaşar Bünyad, Ataqam, Nemət Mətin... ; və şeiri sırasından: Elçin Aslangil, Allahşükür Ağə, Rəvan Cavid, Malik Atilay... - imzalarla diqqət çəkir...

Amma on çox da çağdaş prosesin dərinlərindən ilin ədəbi müstəvisinə Həmid Herişçi imzasının çıxdığını görürük: "Deyirəm ki, elə biri Həmid Herişçi..." - gənc Eminquyeydən ("Şeirimiz on yeni, mükəmməl mərhələsinə qedəm qoymalıdır" - ƏQ, 25 may, 2019) azman Cavanşir Yusifliyə qədər. Samirə Əşrəfə səhbətdən bu faktı Həmid Herişçi özü də məmənluqla vurğulayır: "Tanınmış ədəbiyyatşinas Cavanşir Yusifli "Şəmz Tebrizi" şeiri mi şəhər edərək deməsi ki, mənim yaradıcılığım, bədii mətnlərim ikiqatlıdır - üzdəki fiziki qatın altında metafizik qat da var... Bu üslubumu digər tənqidçi Əsəd Cahangir də hiss edib. Səkkiz son həkayəm bərədə yazdıqı analizi "Olum və ölüm" məqaləsində o bu həkayələrin metafizikasındaki qədim mötnəlli, süjetləri açıb. Nöticədə, yaradıcılığımın bir sırə gizli mesajlarını oxucuya çatdırmağı bacarıb..." (ƏQ, 15 iyun 2019)

**7. Ən nəhayət, sonuncu tezis.** Çağdaş ədəbi prosesin obyektivindən görünənlər-dən tənqidçi subyektinə qaydıraraq düşünürəm. Bas mən tənqidçi olsaydım: çağdaş ədəbiyyatı nədo, niyə və necə sorgularım? Horçənd ki, tarix şərt şəklini qobul etmir; ya tənqidçi olurlar, ya da olmurlar...